



■ Vaqif YUSİFLİ

Onunla neçə il önce görüşmüştüm. Opera teatrımızın ulduzlarından biri, 540 dəfə Ərəbzəngi rolunda səhnəyə çıxmış, gözəl-göyçək, uca boylu Gülxar xanım Həsənova ilə görüşmək, onun həm səhnədə keçən fərəhli, həm də şəxsi hayatından qəmli, kədərli anlarından xəber tutmaq istəydirm. Neçə il önce... İndi Gülxar xanım həyatda yoxdur. Amma onunla neçə il önceki o söhbətdə apardığım qeydləri yazıya çevirirəm.

Onda Gülxar xanımın yetmiş yaşı vardı. Təbii ki, yaş öz işini görmüşdü, zaman öz cizgilərini, qırışlarını froman eşirgəməmişdi. O gözəllik üzündən, ifadəli gözlərindən qeybə çəkilməsə... Həyatın neçə sərt burulğanından keçmişdi, sənətdə xoşbəxt olsa da, həyatda o qədər də bəxti getirməmişdi - ailesi dağılmış, yeganə övladını - Hamlet Qurbanovu kirpiyile od götürüb böyütmüştü. Sonalar - Hamlet - Azərbaycan səhnəsinin ulduzlarından birinə çevrildi, amma tələ bu dəfə də o böyük xoşbəxtliyi onun əlindən aldı. Özü kimi uca boy-



## Səhnədə 540 dəfə Ərəbzəngini oynadı, həyatda Ərəbzəngi ola bilmədi

(“Sənət fədailəri” silsiləsindən)



“Gülxar İbrahim ağa qızı Hacı Həsən ağa nəvəsi”. Əlbəttə, ağa, bəy nəslinin düşməni olan bir quruluşda bu cür arayış kara geləməzdi. Ona görə də götürüb “Gülxar Həsənova” yazdırılar.

Uşaqlıqdan sənətə böyük həvəs göstərdi. Yaxşı səsi vardi, oxuyurdu, teatra da meylini gizlətmirdi. Texnikumda oxuyanda nəfəs alətləri orkestrində bariton çalırdı, Əli Bayramov adına qadınlar klubunda isə dram dərnəyində iştirak edirdi. Ağadadaş Qurbanov o zaman məşhur aktyor idi. Genç Tamaşacılar teatrında çalışırdı. Bu teatrın əsasını qoyanlardan biri idi. Onunla tanışlığı da elə buradan başlandı. Çok keçmədi sevdilər bir-birilərini və Gülxar Ağadadaşa qoşulub qaçıdı. 1938-ci ildə Hamlet dünyaya gəldi.

...Ağadadaşın en böyük arzusu Hamlet rolunda oynamaq idi, bu arzusuna görə, oğlunun da adını Hamlet qoydu. Opera Teatrına gelənə kim? Gülxar xanım Ağadadaşla birgə Genç Tamaşacılar Teatrında çalışırdı. Bu evlilik 1942-ci ilədək çəkdi. Ayıldılardı, Görünür, taleyin hökmü beləydi.

Mühərribə isə üç qardaşını ondan aldı, üçü də döyüslərdə həlak oldu. Nazim adlı qardaşı şair idi:

*Toxunsa yurduma duyğusuz bir əl,  
Inan ki, bir qana min qan eylərəm.  
Sözlərim cəbhədə qatarlaşanda,  
Qəlbimi onlara karvan eylərəm.*

Bu misralar həmin o şair qardaşından qalıb. Gülxar xanım onun şeirlərini, məktublarını toplamışdı, vermişdi həmyerlişli şair Səyavuş Sərxanlıya ki, nəşrə hazırlasın. Qardaşlarının dərdi onu da şair elədi.

*Bacılar qardaşa öyünər hər an,  
Qardaşsız bacının ömrü bir qışdır.  
Üç igid qardaşım vardı bir zaman,  
Üçü də cəbhədən qayıtmamışdır.*

Bu da onun şeiridi.

Mühərribə illərində həm şəfqət bacısı kimi, həm də sənət adəmi kimi tez-tez döyüşlərin yanında olurdu. Bülbül, Vera Şirye, Teyyub Dəmirov, Fatma Mehreliyeva, Aşıq Mirzə... o, bu dəstə ilə birgə Oryolda, Bryanskda çox dolaşmışdı. Hetta elə anlar olurdu ki, onların həyatı bir tükədən asılı vəziyyətə düşürdü. Bryanskda bir konsert zamanı Fatma Meh-

olub. Simuzər Hətəmovanı Ağdamdan gedib özü getirmişdi. Danışındı ki, Rübəbe xanım filarmoniyada özünə yer tapa bilmirdi, mənim köməyimlə operaya geldi..

Ele il olub ki, Gülxar xanım bir ay ərzində 30 dəfə Leyli, Əsli, Ərəbzəngi, Şahsənəm rollarında səhnəyə çıxb. Təsəvvür edin, o illərdə operada kimlər var idi, Həqiqət xanım Rzayeva, Əlövəsət Sadıqov, Şirzad Hüseynov, Xanlar Haqverdiyev, sonalar Bakır Haşimov, Arif Babayev, Canəli Əkbərov... bu gözəl sənətkarlarla tərəfi-müqabil olmaq heç də asan deyildi.

Yazının əvvəlində Gülxar xanımın oğlu Hamleti yada saldıq. Bu, Gülxar xanımın en yaralı yeri idi. Hamlet Qurbanov doğrudan da böyük aktyor idi. Amma Gülxar xanımın dediyinə görə ona qarşı bir biganəlik vardi. Axi, sənət adamları çox həssas olurlar. Hamleti iki dəfə “Xalq artisti” adına təqdim etmişdilər, bu adın verilməsini o, səbirsizlikle gözləyirdi. Amma hər dəfə bir “reqibi” meydana çıxırdı. Hamlet bərdə dözməyi infarkt keçirdi, sonra isə amansız xəstəlik onu haqladı. Doğrudan da, insafsızlıq idi. Axi, Hamlet Qurbanov bənzərsiz sənətkar idi. “Xanuma”da Knyazi, “Əliqulu evlənir”da Əliqulunu, “Dədə Qorqud” filmindəKİ Qıpçaq Məlik, “Topal Teymur” tamaşasında Bayazitini (neçə tamaşaşa və filmdə oynadıq rolları hələ demirik) böyük ustalıqla yaratmışdı. Ulu öndə Heydər Əliyev o zaman Səməd Vurğunun “İnsan” pyesinə tamaşa edib, Hamleti alman zabiti rolunda görüb, çox bəyənib, belə bir söz demişdi: “Sən elə nemessən, Hamlet”..

Bir ana kimi Hamletin son günlərində də onun yanındaydı, deyir ki, Moskvaya aparmağa pul tapa bilmədim. Onu ümumi qəbristanlıqda dəfn edədik, ele yerde ki, qəbirlərin arasından tərəpmək olmur.

Səhnədə qılincini sıyrıb “Ehey..” deyən Ərəbzəngi-Gülxar Həsənova həyatda Ərəbzəngi ola bilmədi. Amma səhnədəki Ərəbzəngisi, Leyli, Əslisi, Şahsənəmi ilə yaddaşlardan silinmədi...

